



Ramazan Hüseyinzadə

I Dekabr 2024-cü il Cəlilabad rayonunun Muğan kəndi. Bu gün həmin kənddə gəlmişimnən səbəbi Xəzər TV kanalının Xəbərlər buraxılışında izlədiyim bir xəbər oldu. Həmin xəbəri izlədikcə qəhrəman həmyerlimlə qürur duyдум. Məqsədim şəhid Ramazan Hüseynzadə və onun ittgin omisi Hilal Hüseynovun həyat və döyüş yoluна müraciət etmək, onları siz oxuculara tanıtmaq idi. Səhər sübhədə evi tərk etdiyim zaman yağış yağmırı. Ürəyimdə bumları düşündüm, "İnanılmazdır, mən şəhid ailisəni ziyyarətə gedirəm, amma yağış yağmur". Saat on radalerrində Cəlilabad rayonunda idim. Gözərimə inanmadım deşəftli yağış yağdırdı. Uşaq yaşılarından yaddaşında yuva salan bir deyim var. Əgər müqəddas məkanı ziyyarətə getdiyin an yağış yağğırsa həmin ziyyarətin tanınmış xoşuna golur va yağış yağdırır. Məni qarşışlamaga şəhidimizin atası Həmdulla ata gəlmidi. Qısa tanılışdan sonra maşına oylaşdım. Maşında əvvəlcə süküt hakimlik edirdi. Nəhayət Həmdulla ata söhbətə başladı.

- Mən iki oğul atasıyam. Övladlarımı vətənpərvər ruhda böyütmüşəm. Çünkü özüm və iki qardaşım Birinci Qarabağ mühərabasının iştirakçı olmuşduq. Biz əliyalın döyüşsədə ümidiümüz tükənməz, iradəmiz möhkəm idi. Hər zaman olduğu kimi yenədə təklinib tək qalmışdı Azərbaycan. Düşmənin arxas-dayağı çox möhkəm idi. Müasir texnika ilə silahlanaraq bizə meydan oxuyurdular. Bizi həm daxildən, həm də xaricden əzənlər çox idi. O illərdə bizim edə bilmədiklərimizi otuz ildən sonra övladlarımız etdi. Artıq tacəvüzkarların qarşısında otuz il bundan önceki əliyalın ordu deyil, Azərbaycanın en güclü, yenilməz ordusu var idi. Otiz ilə qurulan "möhəşəm Ohonyan söddini" tez bir zamanda darmadağın etdilər. 44 gün ərzində esarrət altında qalan torpaqlarımızı qanları canları bahasına azad edən Azərbaycanın Müzeffər Ordusunun qəhrəman dövüşçüleri oldular.

44 günlük Vətən Müharibəsində iştirak edən Ramazan qardaşı Eldənizlə Füzuli, Xocavənd, Şuşa istiqamətində düşmənə qarşı ciyin-ciyinə igidliklə döyüdü. 2023-cü ilin sentyabr ayının 19-də düşmənə qarşı Lokal xarakterli Antiterrör tədbirlərində iştirak edən Ramazan Xocalı istiqamətində düşmənin qırqdan çox canlı qüvvəsinin və texnikasının möhv edərək qəhrəmançasına şəhid olub. Şəhadətindən sonra "Vətən uğrunda" medali və "Vətənə xidmətə" görə ordeni ilə təltif olunub. Həmin günlər oğlum mənə eyni anda doxsan yeddi ədəd şəkil göndərdi və sonra telefonun zəng çatmadı. İki gün idiki Ramazanla əlaqə saxlaya bilmirdim, ata kimi dəli olmaq həddindən qalmışdım. Nefas almağa belə

həddinə gəlmışdım. Nərəs alıma bələ
güçüm yemirdi. Əlim hər yerdən üzül-
müsdü. İki övladılarımın ikisidə cəbhə
bölgəsində gedən döyüşlərdə iştirak
edirdi. Biri Xocalı, digəri Xankəndi era-
zisində. Qonşu kənddə bir mərasim də
idim telefonuma zəng geldi “tez ev-
gel”! Həmin an ikinci dəfə belimini sim-

dığımı hiss etdim. İllerdür ki, acılar içinde qorulurdum. Bu gün tekrar üreyimin başına od dümüşü. Məni ən çox qorxudan bilirsiniz nə idi? - oğlumun nəşinə qovuşa bilməmək. Oğlumun nəşini görəndə diz çöküb əllerimi göye qaldıraraq "Allahım sənə şükürler olsun" - söylədim.


Maşın Vətən Müharibəsi şəhidi Ramazan Hüseyinzadə adına küçə yazılın lövhədən sağa buruldu. Şəhidimlə tekrar qürur duydum. Bu küçə təkcə bir məkan deyil, Ramazanın ruhunu, mübarizliyini və Vətənə olan sevgisini eks etdirən bir abidədir. O, Vətən yolunda göstərdiyi qəhrəmanlıq adını tariximizə qızıl hərflərlə yazdı. Şəhidlərimiz bizim azadlığımız, suverenliyimiz və gələcəyimiz üçün çanlarını fəda etdilər. Rama-

zan hayatı boyu əsl votənpərvərlik nümunəsi olmuşdur. O, yalnız döyüş meydandanın deyil, həm də gündəlik həyatda o tərafına nur saçan bir insan idi. Bu gün mən bir daha şahid oldum ki, Ramazının qohrəmanlığı dövlətimiz, xalqımız tərəfindən unudulmayıb və unudulmayacaq. Onun ad və soyadı yazılın lövhə gecələr nura boyanaraq Bakı-Astara magistral yolu ilə iştiriləyən hər bir yolçuya yol göstərir.

Artıq biz Ramazanın dünyaya goldiyi
həyətdəydik. Həmdulla ata maşından
endi və evin xanımı Pərvənə xanımı sə-
lədi. Pərvənə xanım evin giriş qapısın-
dan eşiyo çıxanda gözləri qançanağına
dönmüşdü. Qara donlu, qara yaylıqlı
gənə ananın bu hali mənə yerlər yeksan
etdi. Bir anlıq səsimin batdırığını hiss et-
dim. İlkənən xanımlar boyunlarında qızıl
zəncirlə birlilikdə qızıl medalyon ta-
xardılar. Bu gün isə tam farqli idi ana-
nın boyundan şəhid oğlunun rosmi olan
sədə medalyon asılmışdı. Ana ağlaya-
ağlaya mənə yaxınlaşdı, doğma insan ki-
mi boynumu qucaqladı, mən də ona qo-

getiririk. Öğullar böyüdüükce biz valide-yinlerinden de çok vətənlərinə vurgun kesilirler. İllahdakı vətən torpaqları düşmən taptığında esir qalmış ola. Oğlu həqiqi hərbçi xidmətə yolanın ana özünü dünyanın bəxtəvər qadını sanır. 2018-ci ildə Ramazan Həqiqi hərbçi xidmətə çağrıldı. Həmin gün övladının sevinc gəmisi-nin en böxtüyər sərnişini idi. Əsər olacaq üçün özünü dünyanın en şanslı insanı sanındı. Artıq Ramazan namusla vətənə xidmət edirdi. On aydan sonra ilk dəfə məzuniyyəti gölmüşdi. Ramazanını kənardan izləyərək onunla qürur duyurdum. Axşanı masa etrafında ayaşılı səhəbt edirdik. Ramazan üzünü mənə tutaraq dedi: - Aşa səndən bir xahişim var mənim-lə yataq otağımı keçək, orada sonin üçün öz əllərimlə hazırladığım bir hədiyyəyə var. Həmin hədiyyəyə əllərləmə-sənə bəxş etmək istayırom. Ana kimi höyacanımı gizlətmədən, təcəccübə:

- Nə hədiyyə? deyə övladıma sual verdim və biz ikinci mərtəbəyə qalxdıq. O qarderoba yaxınlaşaraq pencəyini



ŞƏHİD HÜSEYNOV HİLAL DÖVLƏT OĞLU

lanmış Dövlət babanı dinləmək həqiqətən çox ağır idi.

- Natevan xanım, özülü möhkəm olan aile kiçik dövləte bənzər. Mən və rəhmətlük həyat yoldaşım Firuze xanım Lerik rayonun Orand kəndinin sakinləriydi. İki övladımız var idi. Hilal və Həmdulla. Ailmız böyük, dolanışqımız çox çotin. Valideynlərimiz xeyir-duasını alaraq həyat yoldaşla mən Cəlilabad rayonun Svetlaya-Zaryə kəndinə köcdük. Bu kənddə özümüz üçün yeni yuva qurdıq. Araz, Tehran, Səfəli və Aydin adlı övladlarımızı bəzəkdedə dünyaya goldırlar. Çatınlık bizim yaxamızı buraxmadı, sanki bize vurğun kəsilmişdi. Muğan kəndinin ilk şəhid və itığın övladı, oğlum Hilal Hüseynov və sonunca şəhidi ilk oğlu novəm Ramazan Hüseynzadə oldu. Hilal adının menası "aypara" və ya "təzə ay" deməkdir. Hilalım Maqadanda üç illik hörbi xidmətinə başa vurduqdan sonra evə qayıtmışdı. 1992-ci ilin fevral ayında ailədə hər kim bildirmədən könlülli olaraq döyüşə qatıldı. O Cəlilabad batalyonunda döyüşmüştü. Hilal döyüş meydənində təkcə gülə ilə deyil, üroyindəki inamlı mübarizə aparırdı. Döyüş yoldaşlarının yaddaşında Hilal daim öndə olan, qorxu bilməyən bir qəhrəman kimi qalmışdı. Hilalın son döyüş həmi üçün hələ də sirt olaraq qalırdı.

Düşmən mühasirəsində qaldığı deyildi. Onun döyüş yoldaşları, gözlərində yaş və qürurla "Hilal sona qədər vurudu" söyleyiblər. Amma o gündən sonra ondan bir xəbər almaz mümkin olmuşdur. Hilalın itığın düşməsi bizim üçün on böyük dərd idi. Bu gün bəla oğlumun məzəri yoxdur, amma oğlumun xatıresi xalqın üzüyində yaşayır. Hər an onun adı çəkilində Hilalın simasında bütün itığın düşən öğullar xatırlanaraq təkrar olur. Onlar məzarları ilə

SONSUZADƏK YAŞAYANLAR

sularaq ağlamağa başladım. Ananın müşayītiyle ikinci mərtəbəyə qalxdıq, ikinci mərtəbədə bizi Ramazanın ata babası Dövlət kişi və Pərvanə xanının anası Şövkət xanımı qırşıldı. Həmdulla ataya Pərvanə ana bu evi min bir eziyyətli, min bir arzuyla tiddirmişdilər ki, oğullarına toy edub gəlin götərinilər. Amma zalim fələk bu arzularının həyata keçməsinə imkan vermadı. Çünkü fələk çox qısqas olur, xos günlərin deyil, hüzünlu günlərin həyata keçirilməsinin dəstökçisi olur. Biz əvvəlcə şəhidimizin xatirinə əbədliyədirmək üçün yaradılmış xatirə muzeyini ziyarət etdiik, xatirə şəkilləri çəkdirdik. "Sonsuzadək Yaşayanlar" adlı kitabımı Ramazanın xatirə muzeyinə hədiyyə etdim. Muzeydə menim diqqətimi bir çərçivə cəlb etdi. Xanıxlıq həmin çərçivəni elime alırdım. Əllərim yarpaq kimi əsirdi, deyəsən ürəyim sözünmə baxmayacaqdı, özümü zorla ələ aldım. Çörçivəyə diqqətlə baxdığını kənardan "izləyən" Pərvanə ana mənə yaxınlaşdı.

- Natavan xanım, sizin kövrök insan olduğunuz haqda eşitmışdım amma bu qədər kövrök olduğunu düşünməmişdim. Rənginiz ağappaqdır, bu çərsivo si tarımar etdi. Gəlmiş masa arxasında oyloşak, orada bu haqqında sizə geniş və etraflı məlumat verim. Pərvana xanımın isteyilo razılaşmadım elə buradaca mənə məlumat verməsini xahiş etdim. Ana səsi titreyo-titreyo həmin gün haqqında danışmağa başladı.

- Biz Azərbaycan xanımları dünyaya oğlan uşaqları getirdiyimiz gün özümüzü göyün yedinci qatında sanırıq. Amma düşünmürük ki, bu oğulları biz özümüz üçün deyil vətəni qorumaq üçün dünyaya

gördürdü ve olini dös cibino salaraq dörd qat büükümüş ağ parça çixardı. Öncə nə olduğunu anlamadım, məni bu haldə görən Ramazan parçanı açdı, gördüm ki, parça üzərinə "Ösgör Ramazandan anasına xatirə" yazılıb. Həmin an övladımın bu "xatirə"nin yazmasının səbəbini qəti anlamadım. Ramazanımın bu hədiyyəsi mənim üçün gözlonılmaz olmuşdu, hətta çox qəribə golmişdi. Amma oğluma heç nə hiss etdirmədim. Həmin parçanı hara qoyduğumu belə unutmuşdum. Ramazan şəhadətə qovuşduğundan sonra otaqları soliqşoysalar həmin "xatirə" təkrar qarşıma çıxdı. Bu qarışlaşma ürəyimi parçarpaşa etdi. İlər öncə qəhrəman övladımın nə demək istədiyini bu gün anladım. İlk uğul payım bir gün şəhid olacağını bilirmiş amma mən onu nə demək istədiyini dərinliyini düşünmüşdüm. "Ramazan!" - deyərək ünüm yetdiyi qədər qışkırdım və ilk dəfə Tanrıya üşyan etdim. Kökündən qopmuş

ağac kimi yerə yixildim. Oğul dərdiyə atalarlıqda qovrulan ürəyimin nə üçün dayanmadığını bu gün də anlaya bilmirəm. Axi man anayam, oğlu olmayan ananı həyatda yaşamağa haqqı yoxdur. Açıq pəncərədən sesim ətrafaya yayılmışdı. Səsimi eşidən qohum və qonşular bir anda bizo yürüyümdüşdülər. Özümə golonda otaqda insan əlindən tərəpənmək mümkin deyildi. Həmin gün bu kiçik xatiroني çərçivəyə saldırıb güşənin on görkəmlə yerinə yerləşdirərək göz bəbəyim kimi qoruyuram. Barmaqlarınımla həmin çərçivəyə toxunanda oğlumun əllerinin hərəkatını hiss edirəm.

Artık biz masa etrafında oynamıştık.
İlk döfe idi ki, şehid babasıyla aynı ma-
sanı paylaştırdıq. Üreyi döfelerle yara-

deyil, qəhrəmanlıqları ilə anılırlar. Biz onların Vətən uğrunda etdiklərini heç bir vaxt unutmamalıyıq.

İkinci oğlum Həmidulla həqiqi hərbi xidmətdəydi, biza bildirmədən 1994-cü ilin yanvar ayında əsgər yoldaşları ilə birlikdə könüllü olaraq vətənin müdafiəsinə qoşulmuşdu. Bəziləri oğullarını evdə gizleyirdi, amma mənim oğullarım cəbhədə olduğunu ailesindən gizləyirdi. Aylarla oğullarından bir xəber ala bilmirdik. Maddi durumumuz çətin, saxladığımız mal-qarancı dəyər-dəyməzinə satıldıqdan sonra qar-boran bilmədən düz dörd ay gecə-gündüz oğullarımı döyüş bölgələrində axtardım. Kənddə hamı bizim halimuslu qan ağlayırdı. Həmdullanı tapanda gözlerimə inanmadım. Bir neçə dəfə qonşum, sonralar qudam olan Pərvanönün atası Abbasqulu kişinin maşınıyla oğullarımı axtarmağa getmişdim. O zaman qonşu kimi mənə çox dəstok olmuşdu.

Hemdullahın söylediyiin görə aprel ayında atası onu tapanda saqqalının üzunuşluq bir qarşı keçibmiş. Ata ve övlad həmin zamanı biri-birlərini yalnız soslörindən tanıyırlar. Oğul soragyula hər yeri qarış-qarış axtarırlar amma Hilalın nə olüssü, nə də dirisi haqda bir məlumat əldə edə bilmirlər. Ele bil ki, Hilal adlı insan dünyaya gölməmişdi. Qelbi vəton torpaqlarının düşmən tapağından azad görmək həsrətiylə döyünen Hilal laməkan olmuşdu. Sonda aldiqlar məlumat bu olur, Hilal 1993-cü ilin yanvar ayında Füzuli rayonun Şükürbeyli kəndində gedən döyüşdə itığın döşüb.

(Davamı 14-cü səhifədə)

(Əvvəli 13-cü sahifədə)

Anası oğlunun itgin düşməsinə heç bir zaman inanmadı. Hər an oğlunun evə dönəcəyini düşünür ağlaya-ağlaya buları söyləyirdi:

- Allahım heç bir anaya övladının itgin düşməsi acısıyla sınağa çəkmə. Çünkü itgin anaların ürəyi dağların en acısıyla dağlanır. Oğlumun evi yox qonaq olmağa, məzarı yox ürəyimi ovutmağa. Düz otuz ildir ki, acılar içində qovruluram. Gecələr özüm-özümə sual verməkdən yorulmuram. Bəlkə də oğlum Hilalın sevdiyi qız var idi? Kasib olmasayı dəm mən də zamanında oğlumu evləndirerdim. Bu gün övladlarımın bir yadigarı qalardı. Bəlkə də bir qızın gözləri bu gün də Hilalimin həsrətiylə yollara dikilib? Hilalima qovuşacağım günün həsrətiylə yaşayır. Mən, atayam dözdüm amma anaları oğul dərdinə dözməmmədi. Bu gün həyat yoldaşımı qiptə edirəm, çünkü onun ürəyi Ramazan dağıyla dağlandı. Amma gəlnimin, oğlumun çəkdikləri acını izləməyə ürəyim tab gətirmir. Gəlnimin gözlərini nəmli görəndə gözlərimi yumuram. Biz nağıları dinləyərək böyüdüük amma nəvələrim 20 Yanvar, Xocalı soyqırımları haqqında çəkilən videoları izləyə-izləyə, əmi həsrətinə dözməyərək böyüdüllər. Əmilərinin qisasını almaq üçün böyüməyə tələsdilər. Hilalimin acısı evdə hamını dirigözlü məhv etmişdi. Ailəmizin şadyanalıq görməyə haqları var idi. Oğlum Həmdullanı qonşumun qızı Pərvanə ilə evləndirdim. Az da olsa təsəlli tapdıq. İlk nəyəmiz dünyaya gələndə sevincimizin həddi-hüdüdü yox idi. Qızımıza sevə-sevə Aytac adını verdik. Dünyaya gəlişi münasibətilə qurban kəsdik. Aytac nənəsinin yaşam səbəbi oldu. Həyat yoldaşım bu qız məni ikinci dəfə həyata qaytardı söyləyərək ona çox bağlanmışdı, demək olar ki, Aytacla nəfəs alındı. Ata danışır masa arxasında əyləşənlər göz yaşlarına sahib çıxa bilmirdilər. Dövlət ata üzünü gəlini Pərvanə xanıma tutaraq:

SONSUZADƏK YAŞAYANLAR

- Qızım, üzün ağ olsun, səni özümə gəlin deyil qız bilmişəm. Sən ən ağrılı günlərimizdə bu evə gəlin gəlibəsən. Bizimlə bərabər hər acıya tab gətirmisən. Biliyəm ki, mənim yanımda qəlbindən keçənləri söyləyə bilməyəcəksən. Mən bir az istirahət etmək istəyirəm. Dövlət baba oğlu Həmdullanın köməkliyilə birinci mərtəbəyə endi. Şövkət ana da göz yaşlarına sahib çıxmazı bacarmırdı. Ana yalnız iki kəlmə söz söylədi. Dövlətdə dəvə, övladda nəvə. Mən cəsur qorxmaz nəvəmi itirmişəm. Pərvanə ana özünü zorla əla alıb sözə başladı. Bir ananın qəlbindən keçən sözləri dinləmək və qələmə almaq, ığid şəhidimizi tərənnüm etmək həqiqətən çox çətindir.

- Mən anayam ürəyi yaralı ana! Ramazanım şox xeyir-xah idi, Yaşının az olmasına baxmayaraq çox insanlara həm maddi, həm də mənəvi cəhətdən çox yardımçı olardı. Oğlumun toyunda oynamaq xəyalı qurmuşdum. Oğlumun sevdiyi qız var idi. Özü söyləmişdi bu haqda həmin qızın anasına söz aç. Amma bir gün zəng etdi və ana bir az gözlədədi. Axı, mən o qiza elçi gedəcəkdir, o qız üçün min bir arzu, istəklə xoncalar quracaq, gəlinlik paltarı seçəcəkdir. Toy günü oğlumun ciyinə Azərbaycanın üç rəngli bayrağını salacaqdım. Bilirdim ki, bu sürprizüm oğlumun da xoşuna gələcəkdir. Özü arzusuna qovuşub, arzularımı ürəyimdə qoyan oğlum! Çünkü, bayraq dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən şəffaf, ən işıqlı meyarıdır. Bayraqımız qürur və güvənc yerimizdir. Ancaq mənim oğlum vurğunu olduğu üç rəngli bayrağımıza, qürurumuza mənliyimizə, kimliyimizə bükülərək yeni tikdiyimiz evimizə bir anlıq qonaq gəldi. Gülə-gülə bizdən ayrılan oğlum öz ayaqlarıyla deyil ciyinlərdə qonaq gəldi. Hər arzusu ürəyində qalan nakam oğlum nə olar bir anlıq səsimə səs ver deyə çox yalvardım amma səsimə səs vermədi mənim "vəfali" oğlum. Yeni tikilən bu evdə otaqların ən genişini, ən işıqlısını Ramazanım üçün bəy otağı seçmişdim. Torpağ həsrətiylə yaşayan oğlum qaranlıq buz kəsmiş torpaqlara yar oldu. Orada, özüne qapısız pəncərəsiz ev tikdirdi. Əyninə bəy kastyumu geyməyib ağ kəfənə yar olan oğul! Oğlum üçün son dəfə laylalar çaldım. Doyunca ağladım, sonda bir dəqiqəlik mənə söz verilməsini istədim və uca səslə bunları söylədim: - Mən balamlı fəxr edir, onulla qürur duyuram! Mənin oğlum çox xösbəxt idi, çünkü Vətəni ona oğul demişdi! Vətən torpaqlarının azadlığı uğrunda şəhid olan oğlumla tək mən anası deyil, Vətəni də qürur duyar! Vətənin torpaqlarını hamidan çox sevən oğlum!

Şəhidlər ölməzdir, Vətən bölünməzdir! Hilal Hüseynov və Ramazan Hüseynzadə kimi qəhrəmanlar heç vaxt unudulmayacaq. Onların ruhu hər zaman bizimlədir.

Qələmə aldı:

Natəvan MƏLİKOVA